



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

**Rumıniyanın Milli Təhsil Nazirliyinin
2018/2019-cu tədris ili üçün elan etdiyi
Təqaüd Proqramı**

Rumıniyanın Gənclər, Tədqiqat və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 11 oktyabr 2011-ci il tarixində Buxarest şəhərində imzalanmış müqaviləyə uyğun olaraq, Rumıniya Milli Təhsil Nazirliyi 2018/19-cu tədris ili üçün Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir:



Ümumi məlumat və müraciət forması	2
Seçim prosesi və maliyyələşmə	3
Müsahibə mərhələsində iştirak üçün əsas meyarlar	4
Tələb olunan sənədlər	6
Əlaqə	7

Ümumi Məlumat

Təhsil səviyyəsi: bakalavriat, magistratura, doktorantura

Yaş həddi: bakalavriat və magistratura üçün 35, doktorantura üçün 45 yaşadək

Tədris dili: rumın

Müraciət forması:

- Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları **[ərizə formasını](#)** doldurmalı və **12.04.2018-ci il 14:00**-a kimi tələb olunan bütün sənədlərin surətini (skan pdf formatında) mövzu yerinə "**Romanian Scholarship Programme**" yazıb elektron poçtla **admission@edu.gov.az** ünvanına göndərməlidir;
- Elektron poçtla göndərilən sənədlərin əslinin yalnız **13.04.2018-ci il 16:00-dan 17:00-dək** Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə əlaqədar şəxsə (Aysel Kərimliyə) təqdim olunması xahiş olunur.

Seçim prosesi:

Namizədlərin sənədləri yoxlanıldıqdan sonra, sənədləri elanın tələblərinə uyğun şəkildə vaxtında təqdim etmiş namizədlər onlarla Təhsil Nazirliyində fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar:

- Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron poçt vasitəsilə bildiriləcəkdir;
- Müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən şəxslər müsahibəyə buraxılmayacaqdır;
- Hər bir namizədlə keçirilmiş müsahibə 10-15 dəqiqə ərzində davam edir, müsahibədə audio-video çəkiliş aparılır;
- Seçim nəticələrinə dair apellyasiya verilməsi nəzərdə tutulmur;
- Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları Rumıniya tərəfinə təqdim ediləcəkdir;
- Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərar Rumıniya tərəfindən verilir.

Maliyyələşmə:*Aylıq təqaüd:*

- Bakalavriat təhsil səviyyəsi üçün 65 avro;
- Magistratura təhsil səviyyəsi üçün 75 avro;
- Doktorantura təhsil səviyyəsi üçün 85 avro.

Nəqliyyat xərci: Rumıniya təqaüd proqramı çərçivəsində təhsil alan Azərbaycan vətəndaşlarının ildə bir dəfə gediş-gəliş xərcləri Azərbaycanda Respublikası Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilir.

Müsahibə mərhələsində iştirak üçün əsas meyarlar

Namizədlər yalnız aşağıdakı tələbələrə cavab verdikləri təqdirdə fərdi müsahibə mərhələsində iştirak hüququ əldə edəcəklər:

1. Bakalavrdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi ixtisasa uyğun olmalıdır (ixtisasların uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il, 8 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsilin bakalavriat səviyyəsinin ixtisaslarının (proqramlarının) siyahısı"na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli, 95 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı"na əsasən müəyyən olunur);
2. Bakalavriat və ya magistratura səviyyələrində təhsil almaq istəyən şəxslər ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 300, digər sahələr üzrə ən azı 400 bal toplamalıdırlar;
3. Dövlət İmtahan Mərkəzi (DİM) (əvvəlki TQDK) imtahanlarında iştirak etməyən iddiaçıların attestat və ya orta ixtisas diplomu üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 5 ballıq sistem üzrə 4 baldan, 100 ballıq sistem üzrə isə 61 baldan aşağı olmamalıdır;
4. DİM (əvvəlki TQDK) imtahanlarında iştirak etməyən gənclərin akademik göstəricilərini sübut edən beynəlxalq səviyyədə tanınan imtahan və ya beynəlxalq olimpiada nəticələri (SAT, qızıl/gümüş/bürünc medal sahibi və s.) həmin sahə üzrə mümkün olan ən yüksək göstəricinin 65%-indən az olmamalıdır;
5. Rumıniya ali təhsil müəssisələrinə daxil olanlar və ya hazırda təhsil alan şəxslər, eyni zamanda ölkənin yerli ali təhsil müəssisələrində bakalavriat, magistratura və ya doktorantura səviyyələrində təhsil alan şəxslər təhsillərinin 50%-dən çoxunu tamamlamamış olmalıdır;
6. Magistratura və ya doktorantura təhsil səviyyələrinə müraciət edən iddiaçıların əvvəlki təhsil səviyyəsi üzrə ÜOMG 100 ballıq sistem üzrə 61 baldan aşağı

olmamalıdır. Hazırda təhsil aldığı eyni səviyyə üzrə müraciət edən iddiaçıların cari ÜOMG də 100 ballıq sistem üzrə 61 baldan aşağı olmamalıdır.

7. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almış, lakin Təhsil Nazirliyi ilə imzaladığı müqaviləyə əsasən 5 il ərzində ölkədə işləmək öhdəliyini yerinə yetirməmiş məzunların sənədləri qəbul edilməyəcəkdir;
8. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 5.4-cü bəndinə əsasən (*...dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilənlərin yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir*), Azərbaycan ali təhsil müəssisələrində yaxud xaricdə dövlət hesabına ("2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və hökumətlərarası müqavilələr yolu ilə) təhsil almış şəxslər eyni təhsil səviyyəsi üzrə yenidən müraciət edə bilməzlər;
9. Namizədlər bir akademik ildə ilkin seçimi Təhsil Nazirliyi tərəfindən aparılan yalnız bir ölkənin təqaüd proqramına müraciət edə bilirlər. Digər təqaüd proqramlarına müraciət etmiş namizədlərin sənədləri nəzərə alınmayacaq və etibarsız hesab ediləcəkdir.

Tələb olunan sənədlər:

- ərizə forması (əlavədədir);
- CV (ingilis və ya rumın dillərində, maksimum 2-3 səhifə)
- doğum haqqında şəhadətnamənin surəti;
- şəxsiyyət vəsiqəsinin surəti;
- ümumvətəndaş pasportunun surəti;
- sağlamlıq haqqında arayış
- yaşayış yerindən arayış;
- attestat və ya orta ixtisas diplomunun (bakalavr dərəcəsinə müraciət edənlər üçün) surəti;
- bakalavr təhsili üzrə diplom və diploma əlavənin (magistratura dərəcəsinə müraciət edənlər üçün) surəti;
- bakalavr və magistratura təhsili üzrə diplom və diploma əlavə (doktorantura dərəcəsinə müraciət edənlər üçün) surəti;
- 2 ədəd fotosəkil.

Qeyd 1: Bütün sənədlər 2 nüsxədə təqdim olunmalıdır. Sənədlərin bir nüsxəsi notarial qaydada ingilis dilinə tərcümə-təsdiq olunmalıdır.

Qeyd 2: Son müraciət tarixi 12.04.2018-ci il, 14:00-dır.

Əlaqə

Təqaüd proqramı ilə bağlı suallarınızı admission@edu.gov.az elektron ünvanına göndərə bilərsiniz.